

Gün gələcək işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq

Regionun aparıcı dövləti kimi Azərbaycanın nüfuzunun daha da artması, hərbi qüdrəti, Ermənistanın qeyri-konstruktiv siyasəti fonunda mövqelərinin zəifləməsi bu əminliyə bir daha əsas verir

Rusiyanın Soçi şəhərində dünyanın məşhur "beyin mərkəzləri"ndən biri olan "Valday" Beynəlxalq Diskussiya Klubunun "Şərq şəfəqləri və dünya siyasi quruluşu" mövzusunda XVI illik iclası bir çox məqamlara, ən əsası işğalçı dövlətin qeyri-konstruktiv siyasəti ucbatından beynəlxalq aləmdə zəifləyən mövqeyinə bir daha işıq saldı.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən söylədiyi fikirlər Rusiya-Ermənistan münasibətlərində yaranmış soyuqluğun göstəricilərindəndir. Bunun başlıca səbəbləri bir tərəfdən Nikol Paşinyanın yürütdüyü anlaşılmaz, qeyri-konstruktiv siyasət, onun verdiyi müxtəlif səpkili məsuliyyətsiz bəyanatlar, digər tərəfdən isə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, regionun aparıcı dövləti kimi Azərbaycanın nüfuzunun daha da yüksəlməsi, dünyada etibarlı, səmimi tərəfdaş imicini qazanmasıdır. Sergey Lavrov bildirib: "ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar. Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelinde mənim iştirakımla Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaş-yavaş hələlik bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistanın olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir."

Rusiya Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk qrupunun həmsədrleri ilə birgə işlədiyini vurğulayan S.Lavrov bunu da əlavə edib ki, bu, az sayda hallardan biridir ki, bizim məsələyə baxışımız tamamilə eynidir, bizim baza sənədlərimiz var: "Bizim dəfələrlə müzakirə olunmuş baza prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin həllini axtaracağıq. Amma məsələnin həlli birbaşa dialoq yolu ilə tapılmalıdır. Əlaqələr var, lakin nizamlanmaya dair dialoq hələlik bərpə olunmur. Mən burada döyüş əməliyyatlarının yenidən başlanması üçün aşkar təhlükə görmürəm. Biz bunun baş verməməsi üçün hər şeyi edəcəyik."

Göründüyü kimi, geniş şərhə ehtiyac yoxdur. Ermənistanın işğalçılıq siyasəti, təbliğatını yalan üzərində qurması artıq beynəlxalq aləmdə böyük narazılıqla qarşılanır, ən əsası havadarlarının da ondan üz döndərməsini şərtləndirir. Ermənistanın baş naziri Nikol Paşinyanın ilk gündən əsassız iddiaları, sərəmsə bəyanatları işğalçı dövlət üçün yaxşı



heç nəyin vəd olunmadığını nümayiş etdirir. Belə ki, Nikol Paşinyan ilk gündən münasibətlərin həlli istiqamətində aparılan danışıqların formatında heç bir əsasə söykənməyən dəyişiklik etmək istəsə də, Azərbaycan dövlətinin sərt reaksiyası, eyni zamanda, beynəlxalq səviyyədə yeni formata təpki onun bütün çirkin niyyətlərini boşa çıxardı. Danışıqlar prosesində qondarma rejimin də tərəf kimi iştirakının vacibliyini iddia edən N.Paşinyan bu cəhd ilə Dağlıq Qarabağı müstəqil dövlət kimi beynəlxalq ictimaiyyətə təqdim etmək istəyini nümayiş etdirsə də, belə bir danışıq formatının mümkünsüzlüyü rəsmi Bakı tərəfindən ən yüksək tribunaldan bəyan edildi. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında da bu məqam öz əksini tapır ki, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçıрмаq istəyirdi. Belə bir fikirlər səsləndirdi ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Azərbaycan dərhal belə cəhdləri rədd etdi: "Əlbəttə ki, münasibətlərin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi."

Bir müddət öncə Ermənistanın baş nazirinin Brüsselə səfəri zamanı ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin danışıqlar prosesində iştirakı ilə bağlı ziddiyyətli açıqlaması da ATƏT-in Minsk qrupunun həmsədrleri tərəfindən bəyanatla cavablandırıldı. Belə ki, həmin bəyanatda danışıqlar prosesinə hər hansı şərtin qoyulmasının yolverilməz olduğu qeyd edildi. Bildirildi ki, prosesi pozmağa cəhd edən aqressiv ritorikalar aradan qaldırılmalıdır, həmçinin danışıqlar prosesinin indiki vəziyyətində onun gələcəyini şərtləndirəcək fikirlərin söylənilməsi kimi yanaşmalar doğru deyil. Bəyanatda münasibətlərin mərhələli yolla həlli konsepsiya olaraq

qeyd edilmişdir. Azərbaycan da illərdir bu istiqamətdə ciddi səylər göstərir. Burada əsas məqam Dağlıq Qarabağ bölgəsi ətrafında işğal olunan rayonlardan Ermənistan qoşunlarının çıxarılması, soydaşlarımızın öz doğma yurduvalarına qayıtmasıdır.

Xatırlasaq, işğalçı Ermənistan yenə də ənənəsinə uyğun olaraq bu bəyanatı öz xeyrinə təhlil etməyə başladı. Heç zaman həqiqətlə barışmayan, saxta tarix yazıb bu günə qədər fakt qarşısında acizliklərini ört-basdır etmək üçün sərəmsə bəyanatları ilə gündəmdə olan Ermənistan hakimiyyətindən belə yanaşmalar başadüşüləndir. Qarşı tərəf daim danışıqlar prosesində maraqlı olmadığını müxtəlif bəyanatlarla bürüzə verib. Sonrakı mərhələlərdə Paşinyan Qarabağın Ermənistan olması barədə sərəmsə bəyanatı ilə gündəmdə oldu.

Ermənistanın işğalçılıq siyasətinin dünya birliyi tərəfindən pislənilməsi artıq bu günümüzün realitələrindəndir. Düşünmək olar ki, Nikol Paşinyan Soçidə yaşadığından bir nəticə çıxarar. Amma bu da real görünür. Sərəmsə bəyanatların müəllifi kimi tanınan N.Paşinyan ölkəsini hər bir baxımdan uçuruma yuvarlatdığından fərqindədir. Bu günün realitələri fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibətlərindən daha çox hansı tərəfin əziyyət çəkdiyi göz önündədir. Azərbaycan müharibə şəraitində yaşasa da düşünülüb və məqsədyönlü siyasəti nəticəsində hər sahədə davamlı uğurlara imza atır. Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alıb. Ölkəmiz demokratiya inkişafı ilə dünyanın diqqətindədir. Beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhəlinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Beynəlxalq təşkilatlarda ölkəmizin

mövqeləri daha da möhkəmlənir. Azərbaycanın son diplomatik uğurlarına diqqət yetirmək kifayətdir. Ötən il dövlətimizin başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında imzalanan "Tərəfdaşlığın prioritetləri" adlı sənəd də dövlətimizin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinə dəstəyini göstəricisidir. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunub. Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibətlərinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyub. Həmçinin keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək əksini tapmışdır. Bu mühüm hadisəni də qeyd edək ki, bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan təşkilatı sədrlik edəcək. 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycanın BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etməsi nüfuzunu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibətlərinin həllinə öz müsbət təsirini göstərəcək. Hər bir diplomatik uğur Azərbaycanın ədalətli mövqeyinin təqdimatıdır.

Amma təəssüflə qeyd etməliyik ki, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğu qərar və qətnəmələrdə təsdiqlənsə də, konkret məqam yetişəndə dünya dövlətləri, beynəlxalq təşkilatlar susmağa üstünlük verirlər. Azərbaycan dövləti ən yüksək tribunallardan bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlər üçün eyni şəkildə tətbiq olunmalı, vahid icra mexanizmi müəyyənləşdirilməlidir. Dünyanın ikili siyasətinin münasibətlərinin həlli prosesinin uzanmasında oynadığı rol inkaredilməzdir. Nə zamana qədər işğalçı Ermənistanı beynəlxalq

xalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğuna, həmçinin qərar və qətnəmələməhəl qoymadığına görə təzyiç göstərilməyib, dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan ədalətli yanaşma gözləmək sadələvlük olar. Bu günlərdə BMT Baş Assambleyasının 74-cü sessiyasında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərt bəyanatlarla çıxış etdi: "BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnəmələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır. Azərbaycan torpaqlarının işğal altında saxlanması qəbul ediləməzdir. Cənubi Qafqaz dünyanın problemlili bölgələri sırasından çıxarılmalıdır."

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibətlərinin həlli ilə bağlı prinsiplərimizdən bir addım da geriye atmamışıq. Bizim prinsiplərimiz daha da güclənir" bəyan edən dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir. O da bildirilir ki, qarşıya qoyulan bu məqsədlərə nail olmaq üçün biz daha güclü olmalıyıq.

İşğalçılıq siyasəti ucbatından Ermənistanın yaşadığı dünyanın maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. İşğalçı Ermənistan ən kasıb ölkələr sırasına yer alır. Bütün enerji layihələrindən kənar qalan, büdcəsini yalnız iyanələr hesabına formalaşdıran bir dövlətin güclü iqtisadiyyatdan danışması gülüncüdür. Ölkəni kütləvi tərkətmələr intensiv xarakter alıb. Ermənistan bu gün heç bir marağ doğurmayan ölkədir, bunun nəticəsi olaraq investisiya yatırılmır. Baxmayaraq ki, işğalçı dövlətin keçmiş prezidenti S.Sarkisyan Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündə Ermənistanın innovasiyalar ölkəsi kimi təqdim etmişdir. Xatırlasaq, S.Sarkisyanın son Fransa sərəmsə bəyanatı olan dövlətimizin başçısı İlham Əliyev Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündə Ermənistan prezidentinin səsləndirdiyi utopik fikirlərə münasibətini belə ifadə etmişdir: "O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açıq deyim, biz Azərbaycanda buna güldürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısan, niyə bu qədər kasıbsan... Ermənistan prezidentini fransız şirkətlərinə nağıl danışıq əvəzinə, yaxşı olardı ki, diqqəti əhəlinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin... Əgər bu ölkə belə yaxşı və cəlbədicə olsaydı, ola bilsin ki, insanlar qaldığı terk etməkdən üstün tutardılar."

Mövqeyinin dəyişməz olduğunu bütün beynəlxalq təşkilatların tribunalarında bəyan edən rəsmi Bakı münasibətlərinin həllində hər b variantının istisna edilmədiyini də bildirir. Dövlətimizin başçısının işğalçı Ermənistanı, onun havadarlarına ciddi mesaj kimi qəbul olunan hər bir bəyanatında bu məqam xüsusi yer alır ki, xalqın səbri tükenməz deyil.

Yegane Əliyeva,
"iki sahil"